



Xanım İsmayılgızı

### Saralmış dəftər

Barmaqlarımın toxunuşundadı.  
Saralmış pərdələri araladım.  
İllərin altına düşdüm,  
Ayların üstüne çıxdım.  
Ayağım da büdrədi.  
İçimde buz bağlayan  
Ürəyim də titrədi...  
Ölümünü gözləyən insanın,  
Ölüm qapısında  
hazır dayanışını gördüm.  
Üzündə vida nəğmesi oxunan,  
Gözlərimə toxunan  
doğmanın,  
Belini kəsən yatağını,  
Bütün həyatını boğcaya almış  
otağını,  
Qorxusuzluğun içində, həm də  
titrəyen, qifilli dodağını gördüm.  
Ruhların çağırışına əl uzadan,  
O dünyadan gələnləri salamlayan,  
İçindən keçirib, göz öndən  
saxlayan Qadının,  
Bətnindən doğulanlardan utandığını,  
Üzünün saraldoğunu,  
Gözünün ağardığını,  
Ağlamadan ağladığını gördüm.  
Cümələrinin, sözlərin,  
Hərflərin, işarələrin arasında,  
Bir az da özümü gördüm.  
Bu Qadının həsrətini,  
Ağrıdan qopan bətnini,  
Bətnindən qopan əllərini,  
Dualarını, vidalarını,  
İçindən köçən balalarını,  
Doğmalarını gördüm.  
Saralmış vərəqlər,  
Saralmış xatire kimi aralandıqca,  
Qat-qat yıgilan,  
Doğulan, boğulan nə vardısa,  
Alt qatına doğru getdim.

Heyrətləndim...  
İtdim - ağdan sariya kimi,  
illəri yataran bu dəftərin  
həyat otağının  
Sarı pərdələri arxasında,  
Şəhifələr arasında...  
Qatlardan çıxdım...Qatlandı...  
O Qadının, bu saralmış dəftərdəki  
Son cümləsi - yıldız məni...  
...Yazılanın, vərəqlərin  
Sarısını - üzümə,  
Ağrısını - gözümə,  
Tozunu - nəfəsimə,  
Xatirəsini - sözümə,  
Hıçkıräğini - səsimə,  
ANAMI - içimə çəkdim...  
BALAM kimi...

\*\*\*

Bir küçə, bir adam, bir də yalqızlıq...  
Bir adam, bir ürek, bir də haqsızlıq...  
Bir ürek, bir nifret, bir də qansızlıq...  
Bir nifret, bir əzab, bir insafsızlıq...  
Bir əzab, bir ölüm və vicdansızlıq...  
Bir ölüm, bir küçə və ADAMSIZLIQ...

\*\*\*

Küsdüm yenə...  
Ağırlığı yaxamı çəkən  
Şübələrimdən,  
Yuxusunu gözləməkdən titrəyərək  
Yorulub bədənimə geyən  
Gözlerimdən,  
Ürəyimə gücü çatmayan  
Əllərimdən,  
Boğazında kilidlənib qalaraq  
Toruma ilisən  
Səsimdən,  
Məni elində oynadaraq  
Ciyərimdə rəqs eləyən  
Nəfəsimdən,  
Yükümə atalıq edən  
Ürəyimdən,  
Üzümdən, özümdən  
Küsdüm yenə...

Küsdüm yenə...  
Məni dünyaya gətirib  
Gedə bilən  
Anamdan,  
Həyatına yol çəkdiyim -  
Ölümümə qol çəkməyən  
Balamdan,  
Ahımdan, günahımdan,  
Hərflərin, notların  
Şigalından,  
Yerini rahatlayan  
Ruhandan,  
Məni qoruyan  
Allahımdan,  
Küsdüm yenə...  
NƏ DEYİM SƏNƏ...

\*\*\*  
Lap çoxdan olub...  
Niyə düşdü yadıma?  
Bir qapı açılmışdı,  
Qaranlıq həyatıma...

Lap çoxdan olub...  
Qışın üzü əyilmişdi.  
Xoşbəxtliyimin əlləri,  
Kədərin üzü keyimmişdi...

Lap çoxdan olub...  
Elə bil ki, dünən idi.  
Bütün dəyərlər olmuşdu,  
Ürəyim yalnız sevirdi...

Lap çoxdan olub...  
Bələyini kəfən edib,  
Basdırılmışdım gözdən uzaq.  
Zənn etmişdim, ölüb gedib...

Lap çoxdan olub...  
O zaman da qar yağırı.  
Pəncərənin o üzündən,  
Bir adam mənə baxırdı...

Yazılış göndərilən bir məktub kimi,  
Atıldım, qutunun açıq gözündən.  
Qaranlıq dünyadan işığı çəkib,  
Bir gün oxudular məni üzümdən.

Oxuyan gözlərin körpüsü oldum,  
Bir az yuxuluyam, bir az diriyəm.  
Kitab arasında aylarla yatan,  
Hərdən də oxunan məktub kimiyməm.

Bir gün bu məktubu sonuncu dəfə,  
Oxuyub qutudan keçirəcəklər.  
Üzünü görmədən, köhna məktubu  
Vərəqdən vərəqə köçürəcəklər.

Kipriyimə üz ilişib,  
Gözlerimdən keçib gedir.  
Saxlamağa taqətim yox,  
Ürəyimdən içib gedir.

Əzizlənən yuva idı,  
Qəlebəsiz dava idı,  
Çox sevdiyim hava idı,  
Mənzilini seçib gedir.

Qopa bilir bədənimdən,  
Əl üzülür gedənimdən,  
Yaratdığım vətənimdən,  
Bir didərgin köçüb gedir.

\*\*\*  
Hansı günüməndən danışaq,  
Bir günüm olmayıb ki.  
Yıxlanda əl tutacaq,  
Sağ yerim qalmayıb ki.

Yandıran nə varsa yasaq,  
Hamısı da oyuncaq.  
Ürəyimdə qalan uşaq,  
Heç yaşa dolmayıb ki.

Yazılışlar - qismət, baxtsa,  
Körpəyə beşik yoxsa.  
Məni, öz anam, nə vaxtsa,  
Əlindən salmayıb ki...

\*\*\*  
Qapıları örtülüb,  
Külək hələ də eśir.  
Pəncərəmi titrədir,  
Səsi evimdə gəzir.

Çöldə külək, evdə mən,  
Yorğunluq hər ikimiz.  
Divarlardan tutmuşuq,  
Ağırlaşış çəkimiz.

O, küçədə darıxır,  
Mən, ruhun yaxasında.  
Hər ikimiz qalmışq,  
Qapılar arxasında.

Qapıları döyen əlin sahibi,  
Bizim küçəmizdən keçəndə, yatıb.  
Gözlərdən o qədər yüksək asılıb ki,  
Yaxşını yamandan seçən də, yatıb.

Xoşbəxtlik - namnazik corab kimidi,  
Ehtiyatsız oldun, ilişib qaçar.  
Rahatlıq - əlinə atılan baliq,  
Saxlaya bilmədin, sürüşüb qaçar.

Gəzən firtinayam, uyuyan vulkan,  
Coşsam da, daşsam da, səsə köçürəm.  
Hamıya bəxtəver görünə bilib,  
Hissimə bürünüb, sözə köçürəm.  
Xəlvətcə, özümdən sizə köçürəm.

\*\*\*  
Doluydum, bomboş kimiyəm,  
İçimdə sərxoş kimiyəm,  
Deyəsən naxoş kimiyəm,  
Qəbul edərsənmi məni?

Üzümdə ağrılar qat-qat,  
Bir dərəd gətirirəm sovqat,  
İsteyirsən, sən də aldət,  
Qəbul edərsənmi məni?

Başım bələli gəlirəm,  
Dilim dualı gəlirəm,  
Ruhum havalı gəlirəm,  
Qəbul edərsənmi məni?

Qələm verdin, pozam, yazam,  
Dünya verdin, orda azam,  
Allah, günahkar yalqızam,  
Qəbul edərsənmi məni?

Ətəyinə sürünürəm,  
Yox deyiləm, görünürəm,  
Ölməyə də erinirəm,  
Qəbul edərsənmi məni?

Qapını aç, mən də gəlim,  
Eşitmirəm, laldı dilim,  
Bir işarə et ki, bilim,  
Qəbul edərsənmi məni?

\*\*\*  
Göze keşik çəkən kipriklərimi  
Tək-tək İsladıram, qurumasınlar.  
Yarpağını atan budaqlar kimi  
Payızdan yazadək qarimasınlar.

Dünyanın tozunu çəkib üzünə,  
Qulaq kəsilərək ömrə sözünə,  
Qırılıb, çırılıb özü-özünə,  
Biri-birisini darımasınlar.

Ox kimi sancılıb durduğu yerə,  
Cavabsız qalaraq xatirələrə,  
O yanlı, bu yanlı pəncərələrə  
Düyünlənib qəfəs sarımasınlar.

Nə ucu görünür, nə də bucağı,  
Yağışdan yaqmura düşür qucağı,  
Gözlər kipriklərin ata ocağı,  
Ağını qaradan qorumasınlar.

Göze keşik çəkən kipriklərimi  
Tək-tək İsladıram, qurumasınlar.  
Yarpağını atan budaqlar kimi  
Payızdan yazadək qarimasınlar.

\*\*\*  
İçimdə bir ruh yaşayır,  
Bu onun otağı deyil.  
Ağappağ bulud altında  
Olsa da, yatağı deyil.

Gəzirəm, özgəsiyəm mən,  
Həyatın güzgüsüyəm mən,  
Vücadın kölgəsiyəm mən,  
Ömrümün çırığı deyil.

Gələn-gedən, qalxan-çökən,  
Gah dağdan, gah da tikən,  
Döñə-döñə hücum çəkən  
İndinin sınağı deyil.

Yoxluğumun varlığıyam,  
Köçənlərin qalığıyam,  
Dünyanın keçmiş çağışyam,  
Bu günün qonağı deyil.

\*\*\*  
Bu gün də ayıldıq yenə,  
Bir günü də öldürdük.  
Ürəyimizdən asıldıq,  
Özümüzü güldürdük.

Pərdə arxası bura,  
Hələ növbə çatmayıb.  
Gözlərimiz açıq qalıb,  
Ürəyimiz yatmayıb.

Gecənin üzünü yuduq,  
Ayın tozunu aldıq.  
Bir az günəşin əlində  
Oyuncaq kimi qaldıq.

Deyəsən diri kimiyk,  
Bəlkə də ölü kimi.  
Həyatın içi kimiyk,  
Dünyanın çölü kimi.

Nə fərqi var necəyik biz,  
Yenə əsirlidəyik.  
Allahın bitirmədiyi  
Böyük əsərlərdəyik.

\*\*\*

Qovrulan həsrət içinde  
İki göz bulağa dönüb.  
Yenə ürəyim açılıb,  
Əzizim qonağa dönüb.

İşığı içimdə yanır,  
Gah yatır, gah da oyanır.  
Hər şey gözümüzə dayanır,  
Çekilməz sınağa dönüb.

Havalardan da buz kimidi,  
Ümidlər də toz kimidi.  
Əlçatmaz ulduz kimidi,  
Qaranlıq otağa dönüb.

Köçüb-gedən arzuları,  
Söküb-dağıdırıb yolları.  
Taleyinin yazıları  
Ağappağ varaga dönüb.

Mən bir səsəm, o da səda,  
Görüş yerimiz röyada.  
O dünya da bu dünyada  
Ömürlük dustaşa dönüb.

\*\*\*

Qollarını aç,  
Bir adam gəlir,  
Səndə ölen, səndə qalan,  
Səndə yox olan...  
Gözlərini aç,  
Son nəfəsinə  
Səndə bitirmək istəyən  
Adam,  
Gözlərində özünü  
Görsün.  
Və... Bir daha  
Ölsün...